



Yeni Yazarlar və Sənətçilər Qurumu
Association of new Writers and Artists
Организация Новых Писателей и Деятелей Искусства

Hüquqi ünvan: Bakı şəhəri Xaqani 53a, Azərbaycan Yazıçılar Birliyi, 4 mərtəbə
Yazışma: 331-ci otaq, Mətbuat pr., 529-cu məhəllə, Bakı, Az 1073, Azərbaycan R
Tel.: (+99412) 418 93 58; 538 03 17; (0-50, 070) 213 40 43; e-mail: xanaydin@gmail.com
www.kitabxana.net, www.kitabxana.elmler.net, www.kitabxana.yysq.net,
www.facebook.com/YYSOAX, <https://www.facebook.com/Avdinxan.ebilli>

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi

Yeni Yazarlar və Sənətçilər Qurumu
Association of New Writers and Artists



Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi



**“Gənclər üçün “Multikulturalizm” virtual-kreativ innovasiyalar akademiyası:
fərqli mədəniyyətləri və sivil dəyərləri paylaşaq, bir-birimizi tanıyaq”**

Kulturoloji layihə - 2017 * www.kitabxana.net - Milli Virtual-Elektron Kitabxana



**“Gənclər üçün “Multikulturalizm” virtual-kreativ
innovasiyalar akademiyası: fərqli mədəniyyətləri və sivil
dəyərləri paylaşaq, bir-birimizi tanıyaq”**

KULTUROLOJİ LAYİHƏ

“Gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş” bölümü

1. LAYİHƏNİN ADI

Gənclər üçün “Multikulturalizm” Virtual-Kreativ İnnovasiyalar Akademiyası: fərqli mədəniyyətləri və sivil dəyərləri paylaşaq, bir-birimizi tanıyaq

2. PROBLEMİN QOYULUŞU

Planetimizdə 2000-dən 4000-ə qədər xalq, millət və etnik qrup, eləcə də Azərbaycan Respublikasında 30-a yaxın dildə danışan, 60-dan çox azsaylı millət, xalq, etnik qrup yaşayır. Ölkəmiz qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik diyardır. Azərbaycan etnosunun formalaşmasında tarixinən ölkə əhalisinin 90 faizini təşkil edən azərbaycanlılardan savayı, xalqımızın təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar da fəal iştirak edib. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardır, amma ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 millət və etnik qrup var ki, ölkəmizin dünyada əsl tolerantlıq mərkəzinə, müxtəlif mədəniyyət və dinlərin dinc şəraitdə yaşadığı məkana çevrilməsində onların da rolu böyükdür. Xalqımızın formalaşmasında Altay dil ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin hind-Avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), Qafqaz (udinlər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qırzlar, xınalıqlar) təsiri ilə yanaşı, slavyan (ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri də vardır.

Respublikamızda əsrlər boyu dinc və qonşuluq şəraitində yaşayan bu qədər azsaylı xalq, millət və etnik qrupun nümayəndələrini varlığı, bir o qədər də psixologiya, etno-mədəniyyət, etnik şüur, mentalitet, həyat və davranış tərzinin olması deməkdir. Bu müxtəlifliklərin öyrənilməsi, azsaylı xalqların milli-mədəni dəyərlərinin yeniyetmə və gənclər arasında, həmçinin, İnternet, sosial mediada, mədəni-humanitar düşüncədə, beynəlxalq aləmdə, geniş ictimai sferada təbliği, tanıtılması, yaşadılması, həm də respublikamızın sivilizasiyaların qovuşduğu məkan olaraq modern demokratik cəmiyyət quruculuğu istiqamətində bizim əsas üstünlüklərimizdəndədir. Eləcə də bu faktorlar mədəniyyətlərin inteqrasiyası proseslərinin getdiyi dünyada sivil-kreativ inkişafın başlıca prinsiplərinə və göstəricilərinə cavab verir.

BMT, Avropa Birliyi və YUNESKO-nun sənədlərində də öz əksini tapmış beynəlxalq standartlara görə, istənilən dövlətin demokratik inkişafının bir ölçüsü də onun ərazisində yaşayan azsaylı xalqlara, milli, dini, mədəni azlıqlara, etnik qruplara olan rəsmi - ictimai münasibətdir. Azərbaycan yerli aborijen türk-Azərbaycan tayfa birləşmələri və xalqlarla yanaşı, öz taleyini bu torpağa bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik qrupların da doğma vətəninə çevrilib. Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudiləri bu gün Azərbaycanın etnik-mədəni xəritəsini zəngindəşdirirlər. Çağdaş Azərbaycan mədəniyyəti kimi vahid anlayış altında çox zəngin musiqi, folklor nümunələri, ədəbiyyat, xüsusən poeziya nümunələri mövcuddur. Əgər bir tərəfdən bütün bu etnik qruplar ana dillərində folklor, ədəbiyyat və musiqi əsərləri yaradırsa, digər tərəfdən öz kiçik və gözəl mədəniyyətlərinin çalarını Ümumazərbaycan mədəniyyətinin tərkib hissəsinə çevirirlər. Nümunə kimi göstərə bilərik: bu gün çoxsayda talış, ləzgi soylu ədəbiyyat adamları, şairləri vardır ki, onlar öz ana dilində maraqlı şeirlər yazmaqla yanaşı, həm də dövlət dilimizdə - Azərbaycan türkcəsində də yazıb-yaradır, ümumi ədəbi mənşərəyə öz

koloritlərini əlavə edirlər. Eləcə də İslam, atəşpərəstlik, zərdüştilik, xaçpərəstlik, yəhudilik dininə sitayiş edən vətəndaşlarımız var ki, onların dini kitablarının azərbaycanca nəşri, İnternetdə yerləşdirilməsi işi aparılmayıb. İndiyə qədər bu xalqların və etniq qrupların ədəbiyyatı və folklor nümunələri sistemli tədqiq, nəşr və yayımı istənilən səviyyədə təşkil olunmayıb. Bəzi etnik dillərdə isə danışanların sayı get-gedə azalır, onların birdəfəlik yox olma təhlükəsi vardır. Kreativ beyin mərkəzlərinin olmaması isə bu cür kulturoloji fəaliyyətlərin sistemli və ardıcıl aparılmasına mane olur.

Azərbaycanda yaşayan xalqların, milli azlıqların ədəbiyyatını, folklorunu, eləcə də ana dillərindəki kitablarını, etnik dillərdə yazıb-yaradan gənc və orta nəsil yazarların dövlət dilimizə, qismən aparıcı xarici dillərə tərcümə edilmiş əsərlərini İnternet resurslarında yerləşdirmək, milli-mənəvi dəyərlərimiz, intellektual-kulturoloji sərvətlərimiz kimi sosial şəbəkələrdə, KİV, yeni media və İnternetdə tanımaq, virtual təbliğ etməklə qədim sivilizasiya tarixinə və müxtəlif mədəniyyətlərin sintezinə malik ölkəmizi tolerant modern sivil məkan olaraq beynəlxalq aləmdə tanıtmalıyıq. Bu məsələdə isə İnternetin, sosial şəbəkələrin, virtual mərkəz və resursların, elektron kitab və virtual nəşrlərin, eləcə də elektron kitabxanaların, sayt və portalların rolu əvəzolunmazdır. Həmin istiqamətdə isə Azərbaycan İnternet resursları çox zəif inkişaf etdiyindən, layihə aradakı problemi qismən də olsa, qaldırmaq məqsədi ilə hazırlanmışdır.

Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternet və İKT-nin inkişafı ilə əlaqədar dünyanın əksər ölkələrində ədəbiyyat və intellektual sərvətlər – kitab və əsərlərin rəqəmsal formata salınaraq qlobal informasiya məkanında, milli və lokal elektron resurslarında yerləşdirilir. Ölkəmizdə milli azlıqların ədəbiyyatının elektronlaşdırılması sahəsində işlər aparılmamış, zamanın tələbləri səviyyəsində bir sıra problemlər hələ də öz həllini tapmamışdır. Müxtəlif etnik dildə yazılan, gənc, orta, yaşlı və yeni nəslin yaratdığı estetik-kreativ əsərlər, folklor nümunələri az tirajla nəşr olunsada, onların tərcüməsi, eləcə də elektron variantda nəşrə hazırlanaraq İnternetdə yayılması işində böyük boşluqlar var.

Bir çox hallarda respublikamızın və dünyanın hər yerində yaşayan milli azlıqların nümayəndələri, eləcə də Təhsil Nazirliyi tərəfindən etnik dillərdə keçirilən orta məktəb dərslərində iştirak edən şagirdlər, tələbələr öz ana dillərində əsərlər, kitablar, materiallar tapmaqda çətinlik çəkirlər. Azsaylı millətlərin və etnik azlıqların anadilli mədəniyyətin əsas hissəsini təşkil edən folklor, ədəbiyyat, çağdaş əsərlər, elektron kitablarla bağlı məlumatların sayı da İnternetdə çox azdır. Bu isə bizi sevməyən dövlətlərin bizə qarşı apardıqları düşmən siyasətinə sərf edir. Ötən illərdə Ermənistanda keçirilən “II Beynəlxalq tələşşünaslıq konfransı”nda, Avropa İttifaqında, Rusiyada aparılan, etniklərlə bağlı tədbirlərdə də belə münasibəti müşahidə etmək mümkün idi.

Layihə sözügedən sahədə boşluqları doldurmaq məqsədi ilə həyata keçirilməsi planlaşdırılır. Azərbaycanda yaşayan xalqların dillərində hazırlanacaq e-nəşrlər, elektron kitablar və elektron mini-kitabxana İnternetdə yerləşdirilməklə, eləcə də sosial şəbəkələrdə bu barədə geniş məlumatlar yaymaqla zəngin ədəbi-mədəni dəyərlərimizin ölkədaxili və dünyada tanınmasına, virtual təbliğinə xidmət edəcək. Sosial şəbəkələrdə etnik qruplarla bağlı yaradılan çoxsaylı səhifə və qruplarda aparılan ideoloji təxribatları da bura əlavə etsək, durumun heç də ürəkaçan olmadığını şahidi olarıq.

3. LAYİHƏNİN TƏSVİRİ

Layihə çərçivəsində real və İnternetüstü Gənclər üçün “Multikulturalizm” Virtual-Kreativ İnnovasiyalar Akademiyası yaradılaraq müxtəlif xalqların gəncləri, yazarları, folklorşünasları, bloggerləri, düşüncə adamları və intellektuallarını vasitəsi ilə yuxarıda sadalanan məsələlərlə bağlı fəaliyyət istiqamətləri müəyyənləşdirilir.

Azərbaycanda yaşayan etnik qrupların, milli azlıqların, müxtəlif xalqların, dini-inanc mətnləri həm öz dillərində, həm də bəziləri iki dildə - Azərbaycanca yeni ədəbiyyatlarını, folklor nümunələrini toplamaq və elektron kitab halında hazırlamağı, eyni zamanda elektron nəşr formasında İnternetdə yerləşdirməyi, yaradılacaq şəbəkə resursu – elektron mini-kitabxana vasitəsi ilə yayılması nəzərdə tutulur, həmçinin bunlarla bağlı İnternet və sosial şəbəkələrdə, elektron və yazılı KİV-də, yeni mediada, ictimai-mədəni düşüncədə kreativ-innovativ işlər qurulur və aparılır. Nümunə üçün göstərək: tatların (tat dilində) yaradılan folklor, poeziya və nəsr nümunələri azərbaycancaya tərcümə olunur, həm də Azərbaycan dilində yazılan yeni ədəbiyyatlar orijinal halda rəqəmsal və kitab formasında nəşr olunur.

Etnik qrup, azsaylı millətlər və xalqlar üzrə aşağıdakı bölümlər ibarətdir (qismən dəyişdirilə bilər):

1) Talış ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və talış dilindən Azərbaycan dilinə tərcümədə;

b) talışların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

2) Dağ yəhudilərinin ədəbiyyatı, poeziya və folkloru:

a) orijinalda və yəhudi dilindən Azərbaycan dilinə tərcümədə;

b) dağ yəhudilərin azərbaycan dilində yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

3) Kürd ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və kürd dilindən Azərbaycan dilinə tərcümədə;

b) kürdlərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri

4) Tat ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və tat dilindən Azərbaycan dilinə tərcümədə;

b) tatların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

5) Avar ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və avar dilindən Azərbaycan dilinə tərcümədə;

b) avarların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

6) Azərbaycanda yaşayan rusların (eləcə də malakanların) ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və rus dilindən azərbaycan dilinə tərcümədə;

b) rusların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

7) Ləzgi ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və ləzgi dilindən azərbaycan dilinə tərcümədə;

b) ləzgilərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

8) Xınalıqların ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və xınalıq dilindən azərbaycan dilinə tərcümədə;

b) Xınalıqların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

Respublikamızda və xaricdə yaşayan oxucular, xüsusən də yeniyetmə və gənclər tərəfindən milli azlıqların ədəbi-bədii, elmi-intellektual kitab və əsərlərini oxumaq, fərqli – yeni müəlliflərin mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan azsaylı millətlərin nümayəndəsi olan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar: xüsusən də ən yeni etnik-milli ədəbiyyat nümunələrindən xəbərsizdilər. Araşdırmalar göstərir ki, dünya oxucusu milli İnternet – qlobal və lokal informasiya-şəbəkə resurslarının azlığı, onlara ünvanlanmış kreativ şəbəkə imkanlarının məhdudluğu, eləcə də e-kitabxanaların yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının zəifliyi ona gətirib çıxarıb ki, Azərbaycan, dünya ictimaiyyəti, həmçinin azsaylı xalqların nümayəndələri ölkəmizin həqiqətlərini özündə cəmləyən, milli-mənəvi, dini-etnik dəyərlərimizi təbliğ edən ədəbiyyat-folklor materiallarını əldə edə bilmirlər. Xüsusən də elektron və yazılı KİV, İnternet – virtual şəbəkə yazarları, blogerlər, kulturoloqlar, mətbuat nümayəndələri dövlətimizin mədəniyyət siyasəti, xüsusən də azsaylı xalqların ədəbiyyatı, folkloru, o dillərdə yazan yazarların əsərləri barədə məlumatları əldə etməkdə çətinlik çəkdiklərinə görə, bir çox hallarda dövlətimiz barədə yanlış məlumatlar yayır, hazırladıqları materiallar bəzi hallarda ölkəmiz haqqında müsbət olmayan qlobal ictimai fikir formalaşdırırlar. Layihəmiz bu istiqamətdəki kulturoloji boşluqları aradan qaldırmağa istiqamətlənib.

Layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ölkəmizin tolerantlıq mərkəzi kimi yeni kreativ dəyərlərin dünyaya ixrac edilməsi ilə bağlı II Bakı Beynəlxalq Humanitar Forumundakı səsəlməni rəhbər tutaraq layihə iştirakçıları dövlətimizin gənclər və mədəniyyət-ədəbiyyat siyasətinə dəstək vermək məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gənclərin fərqli etnik müəlliflərlə görüşlər, oxuculara fərqli dini, etnik-milli ədəbiyyatların təqdimatları, tələbə, gənclər və yeniyetmələrin arasında tolerantlığın, mədəniyyətlərarası dialoqun, sivilizasiyaların sintezi, multikulturallığın təbliği, virtual e-kitab sərgilərinin keçirilməsi, İnternet resurslarının yaradılması, mətbuat, yeni media, sosial şəbəkələr, televiziya və radio kanallarda çoxmədəniyyətliyin tanıtılmasına, həmçinin müxtəlif xalqlara və etnik qruplara məxsus gənc, orta nəsil yazarların yaradıcılıqlarının təşviq olunması, müəlliflərlə oxucuların canlı eləcə də şəbəkəüstü ünsiyyətinə imkan yaradacaq. Yeni – elektron müəllif, e-

oxiu və e-yazı bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı fəaliyyət, sosial şəbəkələrdə virtual kitabxanalar, rəqəmsal kitabların təbliğat aparmaqla yeni nəsil arasında Vətənimiz Azərbaycana sevgi hisslərinin artırılmasına çalışılacaq.

Bu problemləri öyrənmək, xalqımızın milli-mədəni dəyərlərinin geniş ictimai sferada təbliği, təhsilə, elmə, yeni texnologiyaya, gənc nəslin sivil inkişafına səy göstərməkdən, eləcə də global, xalqların inteqrasiyaya meylinin güclü olduğu bir çağda dünyada millətimizin başqa xalqlardan geri qalmamasından ötrü bir gün də vaxt itirmədən yuxarıda sadalanan problemlərin həlli istiqamətində ciddi addımlar atmaq lazımdır. Hər hansı bir dövlətin – millətin sivil inkişafının bir ölçüsü də onun ərazisində yaşayan insanların çağdaş dünya dəyərlərinə olan münasibətidir. Bu mənada biz Avropa ölkələrinə çatmaq istiqamətində çox işlər görməliyik. İlk addım olaraq gənc nəslin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən fəaliyyətlərin təşkilinə, dünya ədəbi-mədəni ictimaiyyəti arasında milli kitablarımızın tanıtılması istiqamətində fəaliyyəti genişləndirilməsinə səy göstəriləcək.

4. LAYİHƏNİN ÜNVANLANDIĞI GƏNCLƏR QRUPU

Azərbaycan Respublikasında, eləcə də xaricdə yaşayan uşaq, yeniyetmə, gənclər, yeni nəsil yazıçılar, şairlər, müxtəlif etnik dildə yazıb-yaradan qələm sahibləri, gənc və orta nəsil ədəbiyyatçıları, kulturoloqlar, mədəniyyət sahəsinin mütəxəssisləri, talış, tat, dağ yəhudiləri, avar, ləzgi, rus, xıralıq kürd icmalarının nümayəndələri, o dildə dərs keçən müəllimlər və şagirdlər, tələbələr, jurnalistlər, elektron və yazılı KİV, kitabxanaçılar, dilçilər, filoloqlar, etnoqrafiya mütəxəssisləri, konfliktoloqlar, xalqşünaslar, sosioloqlar, siyasətçilər, bloggerlər, dünyanın müxtəlif yerlərində yaşayan milli azlıqların nümayəndələri, İnternet istifadəçiləri, sosial şəbəkədəkilər.

Monitorinqlər zamanı İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirilib ki, oxucular, xüsusən də müasir gənclik yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından – müxtəlif elektron kitabxanalardan almaq istəyir. Bir kitabın tirajı 1000 ədədi keçmədiyi bir vaxtda, saysız-hesabsız insanın yararlanma biləcəyi e-kitablar məcmusu kimi gördüyümüz elektron mini-kitabxananın dəyərini izah etməyə ehtiyac yoxdur.

5. LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏ MÜDDƏTİ

Əsas mərhələ: 5 ay (01.05.2017 - 01.10.2017)

6. LAYİHƏNİN MƏQSƏDİ

Kreativ innovasiyalar, kulturoloji-mədəni tədbirlər, fəaliyyət növləri vasitəsilə yuxarıda sadalanan problemlərin həlli istiqamətində iş aparmaqla azsaylı xalqlar, milli-mədəni azlıqların etnik-mədəni imkanlarını üzə çıxarmaq, başqa soydaşlarımıza tanıtmaq, tolerantlığın genişlənməsinə təkan vermək məqsədilə hazırlanan layihənin əsas fəaliyyəti yeniyetmə və gənclərə respublikamızda müxtəlif mədəniyyətləri tanıtmaq, milli-etnik mədəniyyəti, ədəbiyyatı, dini-mənəvi dəyərlərini dünyaya yaymaqda ən yeni texnologiyalardan yararlanmaq, milli-mənəvi sərvətlərin tanıtılması, qorunması, inkişafı, təbliği istiqamətində gənclərinin imkanlarından

yararlanmaq, tolerantlığın qlobal dəyərə çevrilməsi istiqamətində Azərbaycan modelinin formalaşmasında yeni nəsil düşüncə və kreativ istedadların iştirakını təmin etmək üçün fəaliyyətləri bir virtual mərkəzdə cəmləməklə İnternet və sosial şəbəkələr vasitəsilə ölkəmizin ümumi etnik-dini sərvətlərini dünyada tanıتماğa istiqamətlənib. Yeni nəslin ciddi əsərləri, elmi mətnləri müətlə etmək, yazılı və elektron KİV-də, Feysbuk kimi sosial şəbəkələrdə, İnternetdə kitablarımızın təbliğinin təşkili, başqa formalardan yararlanaraq ölkəmizdəki yeniyetmə və gənclərin, eləcə də dünyada yaşayan 50 milyonluq soydaşlarımızın yarısından çoxunda Vətənə, dövlətçiliyimizə, onun tarixinə, mədəniyyətinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə, ədəbi-mədəni sərvətlərimizə, ana və etnik dillərə, Azərbaycançılıq məfkürəsinə marağını artırmaq əsas məqsədlərdən biridir.

Azərbaycanda yaşayan etnik qrupların, milli azlıqların, müxtəlif xalqların, dini-inanc mətnləri həm öz dillərində, həm də bəziləri iki dildə - Azərbaycanca yeni ədəbiyyatlarını, folklor nümunələrini toplamaq və elektron kitab halında hazırlamağı, eyni zamanda elektron nəşr formasında İnternetdə yerləşdirməyi, yaradılacaq şəbəkə resursu – elektron mini-kitabxana vasitəsi ilə yayılması nəzərdə tutulur, həmçinin bunlarla bağlı İnternet və sosial şəbəkələrdə, elektron və yazılı KİV-də, yeni mediada, ictimai-mədəni düşüncədə kreativ-innovativ işlər qurulur və aparılır. Nümunə üçün göstərək: tatların (tat dilində) yaradılan folklor, poeziya və nəsr nümunələri azərbaycancaya tərcümə olunur, həm də Azərbaycan dilində yazılan yeni ədəbiyyatlar orijinal halda və kitab formasında rəqəmsal nəşr olunur.

Etnik qrup, azsaylı millətlər və xalqlar üzrə aşağıdakı bölümlər ibarətdir (qismən dəyişdirilə bilər):

1) Talış ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və talış dilindən Azərbaycan dilinə tərcümədə;

b) talışların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

2) Dağ yəhudilərinin ədəbiyyatı, poeziya və folkloru:

a) orijinalda və yəhudi dilindən Azərbaycan dilinə tərcümədə;

b) dağ yəhudilərin azərbaycan dilində yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

3) Kürd ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və kürd dilindən Azərbaycan dilinə tərcümədə;

b) kürdlərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri

4) Tat ədəbiyyatı, poeziyası və folkloru:

a) orijinalda və tat dilindən Azərbaycan dilinə tərcümədə;

b) tatların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

5) Avar ədəbiyyatı, poeziyası və folkloru:

- a) orijinalda və avar dilindən Azərbaycan dilinə tərcümədə;
- b) avarların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

6) Azərbaycanda yaşayan rusların (eləcə də malakanların) ədəbiyyatı, poeziyası və folkloru:

- a) orijinalda və rus dilindən azərbaycan dilinə tərcümədə;
- b) rusların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

7) Ləzgi ədəbiyyatı, poeziyası və folkloru:

- a) orijinalda və ləzgi dilindən azərbaycan dilinə tərcümədə;
- b) ləzgilərin azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

8) Xınalıqların ədəbiyyatı, poeziyası və folkloru:

- a) orijinalda və xınalıq dilindən azərbaycan dilinə tərcümədə;
- b) Xınalıqların azərbaycanca yaratdıqları ədəbiyyat - poeziya və folklor nümunələri.

9) Dini mətnlərin azərbaycanca elektron variantda hazırlanaraq e-kitabxana resursunda yerləşdirmək.

10) Layihənin nəticəsi olaraq İnternetüstü Gənclər üçün “Multikulturalizm” Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, Azərbaycanda yaşayan xalqların ədəbiyyatları Almanax formasında nəşri, yeni sayt yaradılması, bu əsərlərin rəqəmsal formatda – elektron kitablar şəkilində İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği, tanıtılması, ali və orta məktəblərdə, ictimai qurumlarda, mədəniyyət mərkəzlərində və kitabxanalarda təqdimatları nəzərdə tutulub.

7. GÖZLƏNİLƏN NƏTİCƏLƏR

Layihə yeni nəsil kreativ və intellektual üçün böyük kulturoloji imkanlar açır: Azərbaycanda yaşayan xalqlarının milli mədəniyyətlərini - ədəbiyyatını, estetik-kreativ, folklor-kulturoloji, mental-dini sərvətlərini, milli azlıqların dilində yazıb-yaradan gənc, ortanəsil yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də soydaşlarımız arasında tanıtılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliliyinin artırılması baxımından çox gərəklı nəticələr ortaya qoyacaq. Etnik dillərdə yeni ədəbiyyatın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, tolerantlığın, muktikulturallığın yayılması, gənc nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq. Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial ünsiyyətinə təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə ədəbiyyatı nümunələri

yanarına şərait yaradacaq, müxtəlif etnik dillərdə yazıb yazıçıların dəyərli ədəbiyyat, poeziya, elmi-publisistik, kulturoloji əsərlər yazılmasına həvəsləndirəcək, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyəti formalaşdıracaq, təzə elektron nəşrlər, e-kitablar və İnternet resursları hazırlanacaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oxucu kütləsinə tanıdacaq. Bu istiqamətdə həm e-kitab, həm elektron nəşrlər, həm də şəbəkə resursu, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə davamlı işlər görülməkdir. Eyni zamanda bu layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan, müxtəlif xalqların nümayəndələrindən ibarət azərbaycanlı oxucuları kreativ-ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir.

8. FƏALİYYƏT NÖVLƏRİ

- 1) Layihədə çalışanların müsabiqə yolu ilə seçilməsi.
- 2) Bəzi texniki avadanlıqların əldə edilməsi.
- 3) Milli azlıqlar, azsaylı xalqlar və etnik-mədəni qrupların mədəniyyətyönümlü QHT-lərin, gənclər təşkilatlarının, ali təhsil ocaqlarının tələbələrinin iştirakıyla Dəyirmi masa, konfrans, müzakirə bə b. tədbirlərini, görüşlərini təşkil etmək;
- 4) Tərcüməçi, redaktor, tədqiqatçı, nəşriyyat və poliqrafiya müəssisələrinin mütəxəssisləri, İKT və kompyüter dizaynçıları, proqramçıların, müəlliflərin birbaşa iştirakıyla təlimlərin təşkili;
- 5) Layihə çərçivəsində real və İnternetüstü Gənclər üçün "Multikulturalizm" Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, respublikada yaşayan müxtəlif xalqların, etnik qrupların gəncləri, yazarları, folklorşünasları, bloggerləri, düşüncə adamları və intellektuallarını bir araya gətirərək həyata keçirilməsi nəzərdə tutulan kreativ məsələlərlə bağlı fəaliyyətin qurulması;
- 6) Bakıdakı və respublikada, eləcə də İnternetüstü sosial şəbəkələrdə etnik-milli ədəbiyyat yaranan gənc və orta nəsil yazarların , oxucularla canlı və virtual görüşünün təşkili, onların yaradıcılıqlarının təhlil və təbliği;
- 7) Milli-etnik, dini-kulturoloji nəşr və kitab sənətini mətbuatda, elektron KİV-də, sosial şəbəkələrdə, yeni mediada və İnternetdə təbliğini təşkil etmək;
- 8) Azərbaycanlı və müxtəlif etnik dillərdə yaradılan kitab və ədəbiyyatın inkişafına, zənginləşməsinə stimül vermək;
- 9) Azərbaycanda yaşayan talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudilərinin ədəbiyyat antologiyalarının elektron variantının hazırlanması.
- 10) Müxtəlif xalqların dillərində yazan müəlliflərin əsərlərinin, eləcə də folklor nümunələrinin, kitabların toplanması, tədqiqi, qismən Azərbaycan və aparıcı dünya dillərinə tərcüməsi, redaktəsi, İnternet şəbəkə üçün hazırlanması.
- 11) Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudi dillərində yazan müəlliflərin əsərlərinin, eləcə müxtəlif dini ədəbiyyat nümunələrinin, milli mədəniyyətlərə aid kulturoloji-publisistik yazı məhsullarının azərbaycanca və dünya xalqlarının dilinə (qismən, bir hissəsi)

çevirərək, onlardan ibarət e-kitabların və kitab formasında rəqəmsal nəşr formasında hazırlanması.

12). Hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün yeni ədəbiyyat – kreativ İnternet resursunun, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.

13). Ayrıca şəbəkə resursunun genişləndirilməsi üçün əlavə proqramlarının yazılması, yeni materialların elektron variantlarının hazırlanması, kitabların rəqəmsal formatda şəbəkə üçün seçilməsi, davamlı zənginləşdirilməsi. Portalın davamlı zənginləşdirilməsi

14) Müxtəlif dildə yazan yazarların əsərlərindən ibarət yeni resursun – elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirilməsi.

15) Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımının təşkili. Layihənin nəticəsi olaraq İnternetüstü Gənclər üçün “Multikulturalizm” Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, Azərbaycanda yaşayan xalqların ədəbiyyatları Almanax formasında nəşri, yeni sayt yaradılması, bu əsərlərin rəqəmsal formatda – elektron kitablar şəkilində İnternetdə yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği, tanıtılması, ali və orta məktəblərdə, ictimai qurumlarda, mədəniyyət mərkəzlərində və kitabxanalarda təqdimatları nəzərdə tutulub.

16). Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması.

17) Layihənin monitorinqini və nəticələrini qiymətləndirilməsi.

9. İCRA PLANI:

№	Görüləcək işlər	Müddəti və icraçılar
1	Layihədə çalışanların müsabiqə yolu ilə seçilməsi. Bəzi texniki avadanlıqların əldə edilməsi.	1-3 gün Aydın Xan (Əbilov), Günay Şıxəliyeva
2	1) Milli azlıqlar, azsaylı xalqlar və etnik-mədəni qrupların mədəniyyətyönümlü QHT-lərin, gənclər təşkilatlarının, ali təhsil ocaqlarının tələbələrinin iştirakıyla Dəyirmi masa, konfrans, müzakirə bə b. tədbirlərini, görüşlərini təşkil etmək; 2) Tərcüməçi, redaktor, tədqiqatçı, nəşriyyat və poliqrafiya müəssisələrinin mütəxəssisləri, İKT və kompyüter dizaynçıları, proqramçılarının,	1 ay Aydın Xan (Əbilov), Günay Şıxəliyeva

	müəlliflərin birbaşa iştirakıyla təlimlərin təşkili;	
3	<p>1) Layihə çərçivəsində real və İnternetüstü İnternetüstü Gənclər üçün “Multikulturalizm” Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, respublikada yaşayan müxtəlif xalqların, etnik qrupların gəncləri, yazarları, folklorşünasları, bloggerləri, düşüncə adamları və intellektuallarını bir araya gətirərək həyata keçirilməsi nəzərdə tutulan kreativ məsələlərlə bağlı fəaliyyətin qurulması;</p> <p>2) Bakıdakı və respublikada, eləcə də İnternet üstü sosial şəbəkələrdə etnik-millət ədəbiyyat yaradan gənc və orta nəsil yazarların , oxucularla canlı və virtual görüşünün təşkili, onların yaradıcılıqlarının təhlil və təbliği;</p> <p>3) Milli-etnik, dini-kulturoloji nəşr və kitab sənətini mətbuatda, elektron KİV-də, sosial şəbəkələrdə, yeni mediada və İnternetdə təbliğini təşkil etmək;</p>	<p>1 ay</p> <p>Mirzə İskəndərov, Aydın Xan (Əbilov), Günay Şıxəliyeva, Orxan Ramazanov</p>
4	<p>1) Azərbaycan dillərində yaradılan kitab və ədəbiyyatın inkişafına, zənginləşməsinə stimül vermək;</p> <p>2) Azərbaycanda yaşayan talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudilərinin ədəbiyyat antologiyalarının elektron variantının hazırlanması.</p> <p>3) Müxtəlif xalqların dillərində yazan müəlliflərin əsərlərinin, eləcə də folklor nümunələrinin, kitabların toplanması, tədqiqi, qismən Azərbaycan və aparıcı dünya dillərinə tərcüməsi, redaktəsi, İnternet şəbəkə üçün hazırlanması.</p>	<p>2 ay</p> <p>Aydın Xan (Əbilov), Mirzə İskəndərov, Orxan Ramazanov</p>
5	<p>1) Talış, ləzgi, tat, avar, rus, kürd, xınalıq və dağ yəhudi dillərində yazan müəlliflərin əsərlərinin, eləcə müxtəlif</p>	<p>1 ay</p> <p>Mirzə İskəndərov, Orxan Ramazanov,</p>

	<p>dini ədəbiyyat nümunələrinin, milli mədəniyyətlərə aid kulturoloji-publisitik yazı məhsullarının azərbaycanca və dünya xalqlarının dilinə (qismən, bir hissəsi) çevirərək, onlardan ibarət e-kitabların və kitab (Almanax) formasında rəqəmsal nəşr formasında hazırlanması.</p> <p>2) Hazırlanan materialların İnternet resursunda yerləşdirilməsi üçün ayrıca İnternetdə ədəbiyyat - kreativ İnternet resursunun, milli şəbəkə proqramlarının yeni səhifələrlə zənginləşdirilməsi.</p>	Aydın Xan (Əbilov)
6	<p>Ayrıca şəbəkə resursunun genişləndirilməsi üçün əlavə proqramlarının yazılması, yeni materialların elektron variantlarının hazırlanması, kitabların rəqəmsal formatda şəbəkə üçün seçilməsi, davamlı zənginləşdirilməsi. Portalın davamlı zənginləşdirilməsi</p>	<p>1 ay</p> <p>Mirzə İskəndərov, Orxan Ramazanov, Aydın Xan (Əbilov),</p>
7	<p>2) Müxtəlif dildə yazan yazarların əsərlərindən ibarət yeni resursun – elektron mini-kitabxananın hazırlanması, İnternetdə yerləşdirilməsi, virtual tanıtımı, sosial şəbəkələrdə təbliği və genişləndirilməsi.</p>	<p>1 həftə</p> <p>Aydın Xan (Əbilov), Mirzə İskəndərov, Orxan Ramazanov</p>
8	<p>Yaradılacaq elektron mini-kitabxananın və başqa elektron nəşrlərin şəbəkə e-təqdimat mərasiminin təşkili, KİV, İnternet və sosial şəbəkələrdə layihənin davamlı real və virtual təbliği, elektron tanıtımının təşkili. Layihənin nəticəsi olaraq İnternetüstü Gənclər üçün “Multikulturalizm” Virtual - Kreativ İnnovasiyalar Akademiyasının yaradılması, Azərbaycanda yaşayan xalqların ədəbiyyatları Almanax formasında nəşri, yeni sayt yaradılması, bu əsərlərin rəqəmsal formatda – elektron kitablar şəkilində İnternetdə</p>	<p>15 gün</p> <p>Mirzə İskəndərov, Aydın Xan (Əbilov), Günay Şıxəliyeva,</p>

	yerləşdirilməsi, sosial şəbəkələrdə təbliği, tanıtılması, ali və orta məktəblərdə, ictimai qurumlarda, mədəniyyət mərkəzlərində və kitabxanalarda təqdimatları nəzərdə tutulub.	
9	Layihənin davamlılığını təşkil etmək üçün sonrakı mərhələsinin hazırlanması	3 gün Aydın Xan (Əbilov), Günay Şıxəliyeva,
10	Layihənin monitorinqini və nəticələrini qiymətləndirilməsi	2 gün Xüsusi ekspertlər qrupu, Aydın Xan (Əbilov).

10. BÜDCƏ

Layihənin ümumi məbləği: 38 800 manat

ARGİN-dən tələb olunan məbləğ: 30 000 manat

(Büdcənin genişləndirilmiş variantı əlavə olunur)

11. LAYİHƏNİN DAVAMLILIĞI

Kulturoloji layihə İnternet və sosial şəbəkələrdə mütəmadi olaraq davam etdiriləcək, Azərbaycan xalqlarının milli mədəniyyətlərini - ədəbiyyatını, estetik-kreativ, folklor-kulturoloji sərvətlərini, milli azlıqların dilində yazıb-yaradan yazıçı və şairlərin yaradıcılığının geniş virtual ictimaiyyət, eləcə də yeniyetmə, gənclər, tələbələr, dünyada yaşayan soydaşlarımız arasında tanıtılması, ölkə daxilində və xaricdə real və virtual təbliği, Azərbaycan oxucusunun, xüsusən də onun ən yeni nəslinin təlim-tərbiyyəsi, estetik-intellektual formalaşması, yeni bilgilərin əldə edilməsi, yeni e-oxu və e-yazı mədəniyyətinə yiyələnməsi, elektron kitabxanadan yararlanması, yaradıcı təfəkkürünün inkişafı, sosial şəbəkələrdən, İnternet resurslarından istifadənin səmərəliliyinin artırılması baxımından çox gərəklı nəticələr ortaya qoyacaq. Etnik dillərdə yeni ədəbiyyatın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, gənc nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcək, azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olaçaq. Dünyada yaşayan azərbaycanlıların, xüsusən də gənclərin sosial ünsiyyətinə təkan verəcək, soydaşlarımızın elektron ünsiyyətini möhkəmləndirəcək, şəbəkə ədəbiyyatı nümunələri yaranmasına şərait yaradacaq, müxtəlif etnik dillərdə yazıb yazıçıların dəyərli ədəbiyyat, poeziya əsərləri yazılmasına həvəsləndirəcək, yeni elektron müəllif, həmçinin elektron yazı mədəniyyəti formalaşdıracaq, təzə elektron nəşrlər, e-kitablar və resurslar hazırlanacaq: bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını

ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oxucu kütləsinə tanıtılacaq. Bu istiqamətdə həm e-kitab, həm elektron nəşrlər, həm də şəbəkə resursu, eyni zamanda İnternet və sosial şəbəkələr vasitəsilə davamlı işlər görülməlidir. Layihə ölkəmizdə və dünyanın hər yerində yaşayan, müxtəlif xalqların nümayəndələrindən ibarət azərbaycanlı oxucuları kreativ-ədəbiyyat resursu ətrafında birləşməyə dəvət edəcəkdir.

Layihə istənilən mərhələdə monitorinq üçün açıq olacaq və müxtəlif qurumların nəzarəti altında reallaşdırılacaq. Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm, , Təhsil Nazirlikləri, ARPY QHT-lərə Dövlət Dəstəyi Şurası, Milli QHT Forumu, Azərbaycan Gənclər Fondu AMEA-nın humanitar yönümlü institutları, AR Diaspora Komitəsi, AYB, ölkəmizdə rəsmi fəaliyyət göstərən xalqların, milli azlıqların mədəniyyət qurumları və kitabxana.net - Virtual Milli Kitabxananın əməkdaşları, mütəxəssisləri üçün şərait yaradılacaq ki, layihə, hazırlanacaq ədəbi materiallar və İnternet resursunu ardıcıl olaraq yoxlanılsın, ekspert rəyi verilsin.

Nəzərdə tutulan elektron antologiyalar, e-kitablar və e-nəşrlər, İnternetdə yerləşdiriləcək elektron mini-kitabxana hazır olandan sonra Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə kitab üzərində zəhməti olan tərcüməçilər qrupunun, tənqidçi və ədəbiyyatşünasların, kitabxana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunduğu mətbuat konfransı və təqdimat mərasimi keçiriləcək. Elektron nəşrlər, e-kitablar M.F.Axundov adına Milli Kitabxananın (ölkənin ən böyük kitab saxlanğıcısına) İnternet portalına, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin şəbəkələrində, eləcə də sosial şəbəkələrdə yaradılacaq ayrıca səhifələrdə yerləşdiriləcək. Layihəyə daxil edilmiş xalqların dillərinə aid etnik qrupları təmsil edən mədəniyyət mərkəzləri və icma quruluşlarına (misal üçün Ləzgi Mədəniyyət Mərkəzi Bakı ofisinin əməkdaşına, yaxud avar icmasının nümayəndəsinə, bütövlükdə 8 təşkilata), həmçinin qlobal mədəniyyət qurumlarına layihə çərçivəsində hazırlanacaq materiallar, e-nəşrlər təqdim ediləcəkdir. Eyni zamanda layihə, e-kitab və elektron resurs haqqında Bakı Dövlət Universitetinin, eləcə də AMEA-nın elmi-tədqiqat institutlarının, Azərbaycan Pedaqoji Universitetinin kitabxanalarında, xarici ölkələrin Bakıdakı səfirliklərinə, dünyanın aparıcı elm və ali təhsil ocaqlarında, Azərbaycanın xarici ölkələrdəki elçiliklərində, diaspora qurumlarında real və virtual təqdimatlar təşkil olunacaq. Məlumatlar mətbuat işçilərinə və ədəbiyyat mütəxəssislərinə paylanacaqdır ki, bu da layihənin həm peşəkar ədəbiyyat, həm geniş ictimaiyyət tərəfdən müzakirəsi, mətbuatda işıqlandırılısın.

Gələcəkdə müxtəlif xalqların ədəbiyyatına, folkloruna, mədəniyyətinə aid xüsusi elektron kitabxanaların, eləcə də şəbəkə nəşrlərini özündə birləşdirəcək yeni saytların yaradılmasına çalışılacaq. Elektron kitabxana daha da genişləndiriləcək, eyni zamanda ölkəmizin daxilində və xaricdəki anoloji İnternet Kitabxanaların şəbəkəsinə qoşulması, qarşılıqlı faydalı əməkdaşlığa xüsusi əhəmiyyət veriləcək. Layihənin sonrakı mərhələsində şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələri portalda xüsusi yer ayrılacaq. Sonuncu mərhələ kimi kitabların elektron versiyası hazırlanması layihə bitdikdən sonra da ardıcıl olaraq davam etdiriləcək və şəbəkə resursunun genişləndirilməsi, inkişaf etdirilərək zənginləşdirilməsi istiqamətində fəaliyyət göstəriləcək. Gənclər sektoru, müxtəlif nəsillər oxucu və yazarlar, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, e-kitab, ədəbiyyat, intellektual əlaqələr yaradılacaq. Eyni zamanda mətbuat işçilərinə və ədəbiyyat mütəxəssislərinə elektron resurs barədə informasiya

paylanacaqdır ki, bu da layihənin həm peşəkarlar tərəfindən həm ədəbi-kulturoloji, həm ictimai-mədəni dəyəri haqqında müzakirələr aparılacaq, mətbuatda işıqlandırılmasına şərait yaradacaq, gənclərin intellektual səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Layihənin sonrakı mərhələsində müxtəlif milli azlıqların gənclərinə aid şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələrinin təbliğinə xüsusi önəm veriləcək. Gənclər sektoru, müxtəlif nəsillər gəncləri, gənclər QHT-lərini əhatə etməklə, təhsil müəssisələri, elm ocaqları, xarici ölkələrdəki diaspor və milli mədəniyyət mərkəzləri ilə geniş bilgi, kitab, ədəbiyyat sahəsində intellektual əlaqələr yaradılacaq, Azərbaycanda tolerantlıq haqqında, onun milli-mənəvi, ədəbi-mədəni, tarixi-kulturoloji dəyərlərinin, sərvətlərinin dünyada tanınması istiqamətində ən yeni texnologiyalardan bəhrələnməklə geniş fəaliyyət göstəriləcək.

12. LAYİHƏNİN QIYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATI

Həyata keçiriləcək layihə ilə bağlı yekun hesabat həm yazılı və elektron KİV-də yayımlanacaq, həm də YYSQ-nin saytında yerləşdiriləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli QHT Forumu, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, AYB, kimi qurumların ekspertləri tərəfindən layihənin qiymətləndirilməsinə şərait yaradılacaq.

Layihənin yetərinə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə gerçəkləşdiriləcəkdir. Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın multimədəniyyəti geniş yayılmasına səbəb olacaq.

Televiziya və mətbuatda («525-ci qəzet», «Ədalət» və «Ədəbiyyat qəzeti» kimi ölkənin ən böyük mətbu orqanlarında, «Space» TV, İctimai Televiziya və digər KİV-də, İnternet saytlarında, Feysbuk səhifələrində) Kulturoloji layihə və kitablar haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır. Layihə başa çatdıqdan sonra Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər təşkilatları ilə iş sektoruna layihənin nəticələri haqqında ətraflı arayış təqdim ediləcək, Nazirliyin Mühəsibatlıq uçotu sektoruna isə maliyyə hesabatı təqdim ediləcək.

Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (maliyyə hesabatı), Vergilər Nazirliyinə (vergi hesabatı), Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, Ədliyyə Nazirliyinə (məlumatlandırıcı hesabat), KİV və geniş ictimaiyyətin nümayəndələrinə geniş hesabatlar təqdim ediləcək.

13. TƏŞKİLATINIZ HAQQINDA MƏLUMAT

2.1.	QHT-nin yaranma tarixi	YYSQ 1998-ci ildə yaradılıb, həmin il təsis qurultayını keçirib.
2.2.	QHT-nin dövlət qeydiyyatı tarixi	AR Ədliyyə Nazirliyi, 24.02.1999 (N1086)
2.3.	QHT-nin hüquqi ünvanı	4 mərtəbə, Xaqani küçəsi 53a, Bakı şəhəri, Az 1073,

		Azərbaycan Respublikası
2.4.	QHT-nin təsisçiləri (<i>Soyadı, adı və atasının adını, işlədiyi yeri göstərin</i>)	Əbilov Aydın Əhməd oğlu, Yeni Yazarlar və Sənətçilər Qurumunu sədri, yazıçı-kulturoloq
2.5.	QHT-nin əsas fəaliyyət istiqaməti (missiyası)	<p>Mədəniyyət və ədəbiyyat hadisələrinin təşkili, Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanımaq istiqamətində yeni nəsillə yaradıcı insanları səfərbər etmək və b.</p> <p>Təşkilat 11 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni mass-media və İnternet fəaliyyəti ilə məşğul olur. Səkkiz dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirmiş, 5 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda İnternetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” Layihəsini gerçəkləşdirir. YYSQ-nun bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual Elektron Kitabxana - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi” İnternet portalı yaradılıb və fəaliyyət göstərir.</p>
2.6.	QHT-nin məqsədi	<p>YYSQ-nin əsas fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsillə yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanımaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSQ fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maarifçilik, gənc yaradıcı insanların ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyatla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.</p>
2.7.	QHT-nin əsas tərəfdaşları	Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli QHT Forumu, AR Gənclər Təşkilatları Milli Şurası, M.F.Axundov

		adına Milli Kitabxana, ARGİN yanında İctimai Şura və b.
2.8.	QHT-nin üzv olduğu yerli koalisiyalar	Milli QHT Forumu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi nəzdində fəaliyyət göstərən İctimai Şura.
2.9.	QHT-nin üzv olduğu beynəlxalq qurumlar	“GUAM-PEN” GUAM Ölkələri Yazıçıları Şəbəkəsi, Türk Dünyası Gənclər Təşkilatları Birliyi, İslam Ölkələri Təşkilatının Gənclər Platforması.
2.10.	QHT-nin üzvlərinin sayı	175 (aktiv 40 nəfər)
2.11.	QHT-nin ofis imkanları (<i>şəxsi mənzildə, özəl və ya icarə olmasını göstərin</i>)	(şəxsi mənzildə və qismən iş yerində, AYB-də)
2.12.	QHT-nin texniki imkanları (<i>ofis və kompüter texnikasının sayını göstərin</i>)	Kompyuter dəsti (2 ədəd), noutbuk (2 ədəd), şəhər telefonu (1 ədəd), faks (1 ədəd), printer (2 ədəd), mobil telefon (2 ədəd), İnternet bağlantısı və b.
2.13.	QHT-nin strukturu	Təşkilatın üzvləri yaradıcı insanlar – yazıçılar, şairlər, jurnalistlər, publisistlər, tənqidçilər, tərcüməçilər, filoloqlar, sənətin müxtəlif sahələrinin adamları və sadə ədəbiyyatsevər şəxslərdən ibarətdir. YYSQ-nin icraedici orqanı: sədr və 7 nəfərlik İdarə Heyəti, qanunverici orqan: 9 nəfərlik Məclis, nəzarətedici orqan: 3 nəfərlik Mərkəzi Nəzarət-Təftiş Komissiyası
2.14.	QHT-nin regional şöbələri	Respublikanın əsas 6 bölgəsində (Sumqayıt, Quba, Cəlilabad, Lənkəran, Gəncə, Naxçıvan), habelə Rusiya, Türkiyə və Şimalı Kipr üzrə nümayəndəlikləri fəaliyyət göstərir. Daha geniş məlumatlar bu saytlarda: www.kitabxana.net , Yeni Yazarlar və Sənətçilər Qurumunun Feysbuk səhifəsi: https://www.facebook.com/YYSQAX "Yeni Yazarlar" Ədəbi-kulturoloji kursun Feysbuk səhifəsi: https://www.facebook.com/YeniYazarlar https://www.facebook.com/groups/120978471181 https://www.facebook.com/groups/422287561144095

QHT-nin həyata keçirdiyi layihələr

1.

№	Layihənin adı	Həyata keçirilmə	Donoru
---	---------------	------------------	--------

		müddəti	
1 - 4	www.kitabxana.net Milli Virtual Kitabxana Bakı şəhəri 2010-2012 (II, III və V mərhələ) Bakı şəhəri 2012 (IV mərhələ)	6 ay 6 ay 6 ay	Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (I, II, III və V mərhələ). AR Gənclər və İdman Nazirliyi (IV mərhələ). AR Mədəniyyət və Turizm Nazirliyi, AYB
5	“Azərbaycan – Ümumi Evimiz və İrsimiz” ədəbi layihə	1 il	Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu. “Sənət və mədəniyyət” Şəbəkə proqramı, Budapeşt
6	XI Bakı Kitab Bayramı, Bakı şəhəri 01 mart- 31 iyul 2011 (Hər il keçirilən Ümumrespublika Kulturoloji tədbirlər silsiləsi)	5 ay	AR Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, AYB, “Təhsil” nəşriyyatı və b.
7	“Azərbaycan: müxtəlif mədəniyyətlərin birləşdiyi Ümumi Evimiz” Kulturoloji Layihə	4 ay	Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

8	Azərbaycan Yazıçılar Birliyi ilə birgə 3 yazarın kitablarının nəşri	6 ay	Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
9-11	X, XI və XII Bakı Kitab Bayramları, Bakı şəhəri 01 mart- 31 avqust 2012 (Hər il keçirilən Ümumrespublika Kulturoloji tədbirlər silsiləsi)	5 ay 5 ay 4 ay	AR Gənclər və İdman Nazirliyi, AR Mədəniyyət və Turizm Nazirliyi, AYB, “Təhsil” nəşriyyatı və b.
12	“Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Virtual Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” Kulturoloji Layihə. Bakı şəhəri - 2011	5 ay	Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
13-17	Ədəbi saytların yaradılması: 1) www.firuza.net 2) www.fikretsadiq.net 3) www.simuzer.net 4) www.evezsuleyman.org 5) www.elmler.net 6) www.yysq.org 7) www.kitab.biz Bakı şəhəri, 2011 - 2014	5 ay 6 ay 6 ay 10ay 5 ay 6 ay 6 ay	AYB, YYSQ Milli Virtual Kitabxana
18	“Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlər və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal - e-kitab formatında hazırlamaq. Kulturoloji-şəbəkə Layihəsi. Bakı şəhəri - 2012	6 ay	Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
19	“Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı”	5 ay	Azərbaycan Respublikasının

	Bakı və İnternet. 2013		Prezidenti yanında Gənclər Fondu
20	“Fəal gənclər və QHT liderləri üçün İnternet jurnalistikası (sosial media), bloqerliklə bağlı real, eləcə də virtual (distant-məsafəli) təlimin təşkili, yeni mediaya aid elektron dərslərlər, e-kitab formasında elmi-praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyət” Bakı, İnternet. 2013	5 ay	Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
21	“Ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər vasitəsilə gənclərdə mütaliəyə marağın artırılması, elektron oxu, e-yazı mədəniyyətinin formalaşdırılması, Azərbaycan kitabının sosial şəbəkələrdə, daxildə və xaricdə təbliği” Kulturoloji - İnnovativ Layihə.	6 ay	Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
22	“Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-Akademiya”	2 ay	Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu

14. LAYİHƏNİN İCRAÇILARI

Layihənin icrasına cəlb ediləcək əsas əməkdaşların (kəonüllülərin) tərcümeyi-halı və işinin təsviri (CV-lər və şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilir)

- 1) Aydın Xan (Əbilov) – Layihə rəhbəri və baş əlaqələndiricisi YYSQ-nin sədri.
- 2) Tural Cəfərov – üzv və texniki işlər üzrə məsul katib, KİV üzrə əlaqələndirici.
- 3) Mirzə İskəndərov – üzv, İnternet və kompyuter texnologiyaları üzrə məsul şəxs. YYSQ İH-nin üzvü, tələbə.